

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

İLHAM ƏLİYEV: “QAZAXISTAN-AZƏRBAYCAN DOSTLUQ, QARDAŞLIQ MÜNASİBƏTLƏRİ YENİ YÜKSƏK PİLLƏYƏ QALXACAQDIR”



Avqustun 24-də Qazaxistan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Kassim-Jomart Tokayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxistan Respublikasının Prezidenti Kassim-Jomart Tokayev ilə təkbətək görüşü olub.

Qazaxistan Prezidenti Kassim-Jomart Tokayevi salamlayan Prezident İlham Əliyev deyib: - Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxistan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır. Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz.

Qazaxistan Prezidenti Kassim-Jomart Tokayev ona göstərilən qonaqpərvərliyə görə **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə**

təşəkkür edib. O, deyib: - Qazaxistanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq. Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxistan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq.

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxistan Respublikasının Prezidenti Kassim-Jomart Tokayev tərəfindən Qazaxistanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni

təqdim olunub. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxistan Respublikasının Prezidenti Kassim-Jomart Tokayev Qazaxistanın “Bİ-Group” Holdingi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazi adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar.

“Bİ-Group” Holdingin Direktorlar Şurasının sədri Aydın Raximbayev dövlət başçalarına layihə barədə məlumat verib.

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxistan Respublikasının Prezidenti Ka-

sim-Jomart Tokayev ilə geniş tərkibdə görüşü keçirilib. Prezidentlər görüşdə çıxış ediblər.

Avqustun 24-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxistan Respublikasının Prezidenti Kassim-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxistan sənədləri imzalanıb.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxistan Respublikasının Prezidenti Kassim-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

“...HƏR QƏLƏBƏ BİR DAHA BİZİM ŞÖHRƏTİMİZİ ARTIRIR”



Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşdə deyib.

O, Konyadan qələbə ilə Vətənə qayıtmış idmançıları təbrik edib və bildirib: “Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır.

V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir. Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşıyırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər.

Onu da deməliyəm, bu da çox sevindirici haldır ki, idmançılarımız 19 idman növündə medallar qazanmışlar. Bu onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir.

Əlbəttə ki, birinci yerdə, - əgər belə demək mümkündürsə, - güləşçilərdir, 23 medal qazanmışlar, onlardan 8-i qızıl medaldır. İkinci yerdə gimnastikanın nümayəndələridir. Üçüncü yerdə qeyri-Olimpiya idman növü - kikkingsinq idmançılarıdır. Onların qazandıqları medalların sayı 15-dir. Onlardan 3-ü qızıl medaldır. Yəni, bu, doğrudan da böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və yenə də deyirəm, mübarizə çox gərgin keçib. Bir daha nəinki bütün müsəlman aləmi, bütün dünya idmançılarımızın gücünü gördü. Hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır.

Dövlət başçısı fürsətdən istifadə edərək Türkiyəni, onun idmançılarını həm Oyunların yüksək səviyyədə təşkil olunması, həm də ki, Oyunlarda birinci yer tutması münasibətilə təbrik edib və deyib: **“Oyunları keçirmək o qədər də asan məsələ deyil və burada Türkiyə tərəfi, əlbəttə, çox yüksək qiymətə layiqdir. Oyunlar artıq tarixdir. Bir daha sizi ürəkdən təbrik edirəm. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq”.**

Poti və Batumi limanları ilə Ələt limanı arasında blok qatar yaradılacaq

Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, görüşdə Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin artırılması, tranzit yükdaşımaları ilə bağlı vahid tarif siyasətinin formalaşdırılması məsələləri müzakirə edilib. Tranzit yük axınlarının sabit artımını təmin etmək üçün müştərək əməliyyatların sinxronlaşdırılma-



sının vacibliyi vurğulanıb. Tərəflər Orta Dəhlizə marağın artıdığını qeyd ediblər. Belə ki, cari ilin yanvar-iyun aylarında dəhlizlə ötən ilin müvafiq dövrü ilə müqayisədə

15 faiz çox yük daşınıb. Bildirilib ki, Şimal-Qərb dəhlizinə tələbat ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən üç dəfə artıb.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaların həcmnin artırılması müzakirə olunub

“Dünyada gedən geosiyasi proseslər fonunda Azərbaycanın yeri və rolu, xüsusən də Azərbaycan üzərindən Trans-Xəzər Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə tranzit yüklərə olan maraq ölkəmizin əhəmiyyətini daha da artırır”. Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbi-

yev Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirlərinin Tbilisidə keçirilən görüşündən sonra söyləyib. Onun sözlərinə görə, tranzit dəhlizində ən başlıca infrastruktur layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmalar xüsusi önəm kəsb edir. Bu baxımdan üçtərəfli görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xə-

ti ilə daşınmaların effektivliyinin artırılması, tərəflər arasında əməliyyatların sinxronlaşdırılması, aylıq, həftəlik, günlük əsasda planlamanın düzgün qurulması və nəticə etibarilə vahid tarif siyasətinin müəyyən edilməsi, müştərilərin, yükdaşıyıcıların, yük sahiblərinin bu dəhlizə olan marağının yüksəldilməsi əsas müzakirə mövzusu olub.

Nazirlər Kabinetinin bir neçə qərarında dəyişiklik edilib

Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022 il 23 avqust tarixli 323 nömrəli Qərarı ilə ölkəyə idxal edilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin reaktiv mü-

hərriklər üçün digər yanacağın aksiz dərəcəsi 2022-ci ilin sonunadək hər tonuna görə 1 manat təsbit edilib. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumla-

rının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 324 nömrəli Qərarı ilə ölkəyə idxal edilən reaktiv mühərriklər üçün digər yanacağın idxal gömrük rüsumu 2022-ci ilin sonunadək 0 faiz təsbit edilib.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında" qərar verib. Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-dək uzadılıb.



Bakı Limanı ilə Qazaxıstan arasında memorandum imzalanıb



Bakı Limanı ilə "Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti arasında əməkdaşlıq barəsində memorandum imzalanıb.

Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı naziri Uskenbayev Kairbek Aitpaev, Qazaxıstan Respublikasının Energetika naziri Akçulakov Bolat Uraloviç və "Qazaxıstan Dəmir Yolu" Milli Şirkətinin İdarə Heyətinin sədri Sauranbayev Nurlan Ermekoviç Bakı Limanında işgüzar görüşdə olub. Görüş zamanı qonaqlar Bakı Limanının rəhbərliyi ilə görüşüb Bakı Limanı ilə Qazaxstan limanları arasında mövcud olan əməkdaşlıq sahələrini, xüsusi ilə logistika sahəsində ikitərəfli əlaqələ-

rin gücləndirilməsi və mümkün birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Görüş zamanı həmçinin, Bakı Limanı ilə "Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti arasında əməkdaşlıq barəsində memorandum imzalanıb. Bu memorandum əsasən Asiya-Avropa transkontinental marşrutlar üzrə multimodal daşımaların daha da artırılması, nəqliyyat və logistika sahəsində innovativ həllərin tətbiq edilməsi ilə sürətli yükdaşımalarının artırılmasında qarşılıqlı işgüzar əməkdaşlığın inkişafı məsələləri barəsində bir sıra razılıqlar əldə olunub.

Azərbaycanda torpaq sahələrinin ilk qeydiyyatı 2,1 dəfə artıb



Prezident İlham Əliyevin "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" 2021-ci il 7 oktyabr tarixli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti he-

sabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə, cari ilin iyul ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,1 dəfə artaraq 2539 olub.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bu ilin iyul ayı ərzində 21 min 367 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə, 15,5 faiz artım deməkdir.

Bu ilin iyul ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz artaraq 5612 olub.

Qeyd edək ki, ümumilikdə, cari ilin yanvar-iyul ayları ərzində 195 min 597 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 12 faizə yaxın artıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin iyul ayı ərzində 27 min 065 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz çoxdur. Xidmətdən bildirilib ki, aylıq göstəricinin 6311-i (23,3 faizi) ilkin, 20 min 754-ü (76,7 faizi) isə təkrar qeydiyyatın payına düşür. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə, cari ilin iyul ayı ərzində ilkin qeydiyyat 26,8 faiz artıb. Cari ilin iyul ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 27,6 faizi Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.



Özbəkistan-Azərbaycan investisiya fondunun fəaliyyətə başlaması üzrə iş aparılır



Bu fikirlər Özbəkistan və Azərbaycan prezidentləri Şavkat Mirziyoyev və İlham Əliyevin telefon danışığı zamanı qeyd edilib.

Telefon söhbəti əsnasında iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Bu ilin iyun ayında ali səviyyəli görüşlərin yekunlarına əsasən əldə olunmuş razılışmaların reallaşmasında nəzərəcarpacaq tərəqqi məmnunluqla qeyd edilib.

Avqustun əvvəlində Hökumətlərarası Birgə Komissiyaın növbəti iclasının, Özbəkistan, Azərbaycan və Türkiyənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin birinci görüşünün səmərəli olduğu vurğulanıb. Bildirilib ki, cari ildə qarşılıqlı əmtəə dövriyyəsi 70 faiz artıb, kənd təsərrüfatı, ipəkçilik və toxuculuq sənayesi, maşınqayırma, kimya və digər sahələrdə birgə kooperasiya layihələrinin həyata keçirilməsinə başlanılıb.

Tehranda Azərbaycan, İran və Rusiya gömrük xidmətləri rəhbərlərinin üçtərəfli ilk görüşü keçirilib

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, Gömrük general-leytenantı Şahin Bağirovun, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə

mun beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, Şimal-Cənub Nəqliyyat Dəhlizinin imkanlarının genişlənməsinə, İran-Azərbaycan-Rusiya marşrutu üzrə sərhəd keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq.



heyətlərinin iştirakı ilə 3 tərəfli görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Bağirov gömrük xidməti orqanlarının ilk 3 tərəfli tədbirinin əhəmiyyətini vurğulayıb və bu formatda belə görüşün ilk dəfə keçirildiyini qeyd edib.

Görüşdə beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsinin önəmli olduğu vurğulanıb və hər üç ölkənin iştirakı ilə imzalanacaq tranzitin asanlaşdırılması üzrə Memorandu-

Görüş zamanı vurğulanıb ki, məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin yubanmadan tətbiq edilməsi, o cümlədən konkret icra işlərinin həyata keçirilməsi məsələləri həll olunmaqla dəmir yolu vasitəsilə daşınan yüklər də daxili sərhəd buraxılış məntəqələrində yük daşımaları da ləngimələrə məruz qalmayacaq, nəqliyyat dəhlizlərinin cəlbədiciliyi artacaq, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırılacaq.

Qubadlı-Eyvazlı avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir

Dövlətimizin başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial - iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunu layihələrindən biri də Qubadlı-Eyvazlı avtomobil yoludur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsiindən bildirilib ki, 28,5 kilometr uzunluğa malik Qubadlı - Eyvazlı avtomobil yolu 2 zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir. Qubadlı rayonunda çətin relyefə malik ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolu boyunca geniş miqyaslı tikinti işləri davam etdirilir.

Qeyd edək ki, Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.



25 avqust - 7 sentyabr 2022-ci il

Qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini və mədəni abidələrimizin bərpası xalq qarşısında, tarix qarşısında, millət qarşısında əvəzedilməz xidmətdir



Böyük tarixi, keçmiş, milli adət-ənənələri olan xalqımızın, Türk Dünyasının da dünyaya işıq saçmaq, nurlandırmaq üçün gələn, bu missiyanı şəərəflə yerinə yetirən daşıyıcıları, tarixi şəxsiyyətləri, parlaq simaları olub, var və bundan sonra da olacaq. Onlardan biri də Azərbaycanca xeyriyyəçilik ənənələrinin təməlini qoymuş, xalqımızın böyük oğlu Hacı Zeynalabdin Tağıyevdir. 2022-ci il yanvarın 18-də Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında Prezident İlham Əliyev demişdir: *“Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə, Azərbaycanın inkişafına böyük töhfələr vermişdir... Azərbaycan xalqı qarşısın-*

vitse-prezident Mehriban Əliyeva da öz növbəsində Azərbaycanı dünyanın mərhəmət və şəfqət ünvanına çevirdi. Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir. Bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanca, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycanca mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanınılma-



da, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır”. Hazırda yaşadığımız 21-ci əsrdə bu missiyanı yerinə yetirənlərin ilk sırasında ikinci müstəqil Azərbaycanın qurucu lideri adını tarixə qızıl hərflərlə həkk etdirmiş Ulu Öndərimiz Heydər Əliyev, onun yolunun və siyasətinin layiqli, uğurlu davamcısı, ölkə Prezidenti cənab İlham Əliyev və Əliyevlər ocağının nümayəndəsi, dövlət başçısının həyat yoldaşı və ən yaxın silahdaşı, ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dayanır. Əgər böyük həyat və siyasət məktəbi olan Ümum-millî Liderimiz 90-cı illərin əvvəllərində ikinci dəfə hakimiyyətə qayıdışı ilə dağılmaqda, parçalanmaqda, məhv olmaqda, müstəqilliyini yenidən itirməkdə olan Azərbaycanı fəlakətlərdən xilas edə, ölkəni dinclik, əmin-amanlıq, sabitlik, inkişaf yoluna çıxara bildisə, əgər son 17 ildə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı dünyanın söz və nüfuz sahiblərindən, milli və dini tolerantlıq mərkəzlərindən, siyasi, iqtisadi, humanitar, hərbi dialoq məkanlarından, dünyanın enerji təhlükəsizliyinin əsas aktorlarından birinə çevirməyə nail olursa, ölkəmizin birinci xanımı, Birinci

sında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə Vətən müharibəsi dövründə də kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmanın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanınması bu təbliğatı alt-üst etmişdir. Yorulmaz fəaliyyəti ilə rəhmə, mərhəmətə, şəfqətə ehtiyacı olanların yanında oldu, onların təmənnaşsı himayəçisinə çevrildi. Qayğıya, yardıma ehtiyac duyanların dostu, sirdaşı oldu. Məhz özünün təşəbbüsü və təşkilatçılığı ilə yaradılan, 20 ilə yaxın dövr ərzində uğurla fəaliyyət göstərən, fəaliyyətinin xoş sadəsi Azərbaycanın hüduqlarından çox, çox uzaqlardan gələn Heydər Əliyev Fondu ötən illərdə mərhəmət, şəfqət ünvanı kimi tanındı. O, bu illərdə gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə, Azərbaycanı həm də dünya məkanında tanıtdırmaqla, layiqincə təmsil etməklə, xeyirxahlıq mücəssəməsi obrazı yaradıb, həmçinin, əsl, yüksək səviyyəli dövlət xadimi kimi özünü təsdiqləyib.



Təhsilə dəstək, sağlamlığa qayğı, Vətən müharibəsi iştirakçılarına, doğma torpaq uğrunda şəhid olmuş oğullarımızın ailələrinə mərhəmət və böyük ehtiramla yanaşma Heydər Əliyev Fondunun əsas missiyasıdır. 44 günlük Vətən müharibəsindən sonra Fondun geniş fəaliyyətinə daha bir mühüm vəzifə əlavə olundu. 2020-ci ilin Vətən müharibəsinin ən qızğın günlərində yorulmaz fəaliyyəti ilə Mehriban xanım, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu gecə-gündüz dünyaya Qarabağ həqiqətlərini, Azərbaycan realitələrini çatdırmaqda, yaymaqda idi. Məhz bu fəaliyyət nəticəsində dünyada Azərbaycana qarşı münasibət müsbət mənada dəyişmiş, həqiqətlərimiz qəbul və etiraf olunmağa başlamışdır. Xocalı qətləminin bir çox ölkələr tərəfindən soyqırımı aktı kimi tanınması da məhz bu tarixi və yorulmaz fəaliyyətin nəticəsidir. Odu ki, tarixi Zəfərimizdə böyük minnətdarlıq və təşəkkür həm də Müzəffər və Qalib Ali Baş Komandanla yanaşı addımlayan, Azərbaycanın naminə fəaliyyətdən yorulmayan Mehriban xanuma düşür. Birinci vitse-prezidentdən Qələbə təbriki: *“Bu anlarda bütün dünya azərbaycanlıları sevinc və qürur hissləri keçirir. Bizim Prezidentimizə görə, igid əsgərlərimizə və zabitlərimizə görə, Azərbaycan xalqının vətənpərvərliyinə, sıx birliyinə və həmrəyliyinə görə qürur keçirir! Onun başçılığı ilə biz xalqımızın özünənamının qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!”* 10 noyabr-Qələbə münasibəti ilə rəsmi “İnstaqram” şəhifəsində paylaşım edən Mehriban xanım bildirdi ki, bu gün böyük gündür – Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! “Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbədən təbrik edirəm! Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib, xilaskar missiyamızı şəərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq! Biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik”, - deyər qeyd edən birinci xanım bir daha vurğuladı ki, münasibətin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməyimiz bizim süll təərədarı olmağımızın ayarı göstəricisidir. Paylaşımında “Torpaqlarımızın xaincəsinə işğal illərində olduğu kimi, bu-

dəfəki döyüşlər dövründə də faciələr və itkilər oldu. Hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində şəhərlərimizin və kəndlərimizin dinc sakinləri, uşaqlar, qadınlar və ahl insanlar həlak oldu. Amma bu, Azərbaycanın əzmini sındırmadı! Mən həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznə başsağlığı verirəm! Onların qanı yerdə qalmadı! Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün həmvətənlərimizin axıdılmış qanına görə qisas aldı! Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq! Bizim əsgər və zabitlərimiz canlarını belə əsirgəmədən döyüşüblər. Onlar nəciblik və həqiqi vətənpərvərlik nümunəsi göstərirlər. Bu gün onların hamısını Vətən naminə, onun qüdrəti naminə göstərdikləri igidliklər birləşdirir! Biz onların rəşadəti,

iradəsi və ruh yüksəkliyi qarşısında, öz mətanəti ilə işğalçı sarsıdan, Azərbaycan ərazi bütövlüyünü bərpa edən hər kəsin qarşısında baş əyirik!” - deyərək Birinci vitse-prezident bir daha hər kəsi Böyük Qələbə Günü münasibətilə təbrik etdi. Müharibə günlərində Ali Baş Komandanla yaralı əsgərlərimizə, hərbiçilərimizə baş çəkən, göz yaşlarına belə hakim olmayan Mehriban xanım tarixi Qələbəmizdən sonra da öz missiyasını uğurla davam etdirməkdədir. İlham Əliyev demişdir: *“Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesi başlanılıb. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saath məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vəsət alınmışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir. Yəni, bu əməllər var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir. Müharibədən sonra mənim təşəbbüsimlə Qarabağ Dirçəliş Fondu, “YAŞAT” Fondu yaradılmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur”.* Hər kəsə də məlumdur ki, böyük qələbədən sonra Müzəffər və Qalib Ali Baş Komandanımız və birinci xanım yenidən Qarabağa, Füzuliyə və Şuşaya tarixi səfərini gerçəkləşdirdi. Bu səfər zamanı da tarixi anlar, hadisələr, açılışlar yaşandı. Xüsusilə də, Şuşamızı əvvəlki günlərinə qaytarıldı. Azərbaycanın böyük imza sahibləri olan dahilərin, korifeylərin - Molla Pənah

Vaqifin, Üzeyir bəyin, Bülbülün heykəllərinin bərpadan sonra muzey-məqbərə komplekslərinin açılışları oldu. Xüsusilə də, ötən əsrin 80-ci illərinin sonlarından dayandırılan Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi keçirildi. Şuşanın Cıdır düzündə musiqisəvərlərin həsrətlə gözlədiyi möhtəşəm “Xarı bülbül” musiqi festivalı yenidən təşkil olundu. *“Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturunu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşası olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır”,* - deyər vurğulayan Birinci vitse-prezident onu da əminliklə bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar. Bununla yanaşı, o, qeyd etdi ki, Heydər Əliyev Fondu fəaliyyət göstərən ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. *“Fondun tarixi, mədəniyyət və dini abidələrinin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətəhəllərimizin bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır”,* - deyərək Mehriban xanım paylaşımını bu cümlələrlə yekunlaşdırdı. Bəli, həmin gündən də Mehriban xanımın başçılığı ilə Heydər Əliyev Fondunun növbəti tarixi missiyasına başlanıldı. Qısa zamanda da müjdəli nəticələr özünü göstərdi. Erməni vandalizminin canlı nümunəsi olan Ağdam Cümə Məscidi bərpa edildi, eyni zamanda dahi Molla Pənah Vaqifin məqbərəsi bərpa olundu. Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxış edən ölkə prezidenti nitqi zamanı *“44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək, düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəliş və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır. Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki bərelyefini, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmışdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik”,* - deyərək bildirdi ki, Vaqifin məqbərəsinin bərpasını Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürdü və qısa müddətdə bərpa işlərini yüksək səviyyədə başa çatdırdı. Biz sözlə, Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağa, işğaldan azad olunmuş yurd yerlərimizə edilən və artıq sayını-hesabını itirdiyimiz tarixi səfərlərin hər birində Qarabağın yenidən qurulması, bərpa edilməsi, cənnətə çevrilməsi, dirçəldilməsi işində, *“Böyük Qayıdış”* prosesində dövlət başçısı ilə çiyin-çiyinə addımlamaqda, öz töhfəsini verməkdədir.

Mənbə: Z. Səmədzadə. Qarabağ iqtisadiyyatı. 100 illədi. 5-ci cild. - Bakı, 2022. - 854 səh.

Avrozonada inflyasiya iyulda pik həddə çatıb

Avro bölgəsində illik inflyasiya iyul ayında enerji qiymətlərinin artması səbəbindən 8,9 faizlə rekord səviyyəyə çatıb. Avropa Statistika Xidməti (Eurostat) iyul ayı üçün Avropa İttifaqı (Aİ) və avro bölgəsi üçün illik inflyasiya məlumatlarını açıqlayıb. Avro bölgəsində iyunda 8,6% olan illik inflyasiya, iyul ayında 8,9%-ə yüksəlib. Avropa İttifaqında iyunda 9,6 faiz olan illik inflyasiya iyulda 9,8 faiz təşkil edib.

İnflyasiya ötən ilin iyul ayında avro bölgəsində 2,2 faiz, Aİ-də isə 2,5 faiz təşkil etmişdi. Beləliklə, iyul ayında avro zonasında inflyasiya Eurostat tərəfindən məlumatların toplandığı son 25 ildə ölçülən ən yüksək səviyyədə olub. İyul ayında avro bölgəsində illik inflyasiya artımına 4,02% ilə enerji məhsulları ən böyük töhfəni verib. Enerjinin ardınca 2,08 faizlə qida, alkoqol və tütün məmulatları, 1,6 faizlə xidmətlər və 1,16 faizlə qeyri-enerji sənayesi məhsulları gəlir. İyulda inflyasiya Estoniyada 23,2 faiz,



Latviyada 21,3 faiz, Litvada 20,9 faiz, Çexiyada 17,3 faiz, Bolqarıstanda 14,9 faiz, Macarıstanda 14,7 faiz, Polşada 14,2 faiz, Rumıniyada 13 faiz, Slovakiyada 12,8 faiz, Xorvatiyada 12,7 faiz, Sloveniyada 11,7 faiz, Hollandiyada 11,6 faiz, Yunanıstanda 11,3 faiz, İspaniyada 11,3 faiz, Belçikada isə 10,4 faiz təşkil edib. Beləliklə, Aİ-yə üzv olan 27 ölkədən 16-sında inflyasiya ikirəqəmli səviyyəyə çatıb. İnflyasiya Almaniyada 8,5 faiz, İtaliyada 8,4, Fransada isə 6,8 faiz təşkil edib.

ABŞ-ın strateji neft ehtiyatları son 37 ildə minimuma düşüb

ABŞ-ın strateji neft ehtiyatları avqustun 13-dən 19-na kimi olan dövrdə 8,1 milyon barel azalaraq rekord aşağı səviyyəyə – 453,1 milyon barelə düşüb.

Bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

Göstərilən dövrdə yanacaq ehtiyatları 1985-ci ilin yanvarından indiyədək ən aşağı həddə çatıb. 2022-ci ilin əvvəlindən ABŞ-ın ölkədə yüksək benzin qiymətlərini azaltmaq üçün ehtiyatlardakı neftdən fəal şəkildə istifadə etməyə başlaması ilə həcmilər 160 milyon bareldən çox azalıb. Bundan əlavə,



tədbir son onilliklər üçün ən yüksək olan inflyasiyanın qarşısını almağa yönəlib. Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden strateji neft ehtiyatlarının boşaldılması zərurətini açıqlamışdı. Plana görə,

yanacaq azı altı aya anbarlardan boşaldılacaq. O bildirib ki, ABŞ yanacaq qiymətlərini sabitləşdirmək, o cümlədən yerli bazarda enerjinin maya dəyərini azaltmaq üçün bütün vasitələrdən istifadə edəcək.

Rusiya XİN: Moskva ərzaq sövdələşməsinə tam sadıqdır



Moskva ərzaq sövdələşməsinə tam sadıqdır, Qərb ölkələri Moskvanı dost ölkələrinin gözündə nüfuzdan sala bilməyəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. “Qərb Rusiya Federasiyasının Ukraynadan taxıl daşıyan ticarət gəmilərindən birinə qarşı guya “diversiya” hazırladığına dair saxta məlumat yaymağı planlaşdırır. Moskva Qərbi “ərzaq sövdələşməsi” gəmilərinə qarşı təhlükəli təxribatlarla bağlı xəbərdar edir. Onlara görə, məsuliyyət təşkilatçıların üzərinə düşəcək”, - deyərək Rusiya XİN-in bəyanatında qeyd olunub.

OPEC+ tezliklə yeni saziş üzərində işə başlayacaq

“OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir”. Bunu Səudiyyə Ərəbistanı Krallığının Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud bəyan edib. “Biz tezliklə əvvəlki təcrübəmizə, uğurlarımıza və nailiyyətlərimizə əsaslanaraq 2022-ci ildən sonrakı yeni müqavilə üzərində işə başlayacağıq. Biz yeni sazişi əvvəlcədən daha səmərəli etmək niyyətindəyik”, - deyərək bildirib.

OPEC+ sazişi 2016-cı ilin sonunda dünya enerji qiymətlərinin aşağı düşməsi fonunda bağlanıb və 2017-ci ildən fəaliyyət göstərir. 2020-ci ilin may ayından etibarən sövdələşmə yenilənmiş formada fəaliyyət göstərir və bu ilin sonuna qədər qüvvədə olacaq.



Ərdoğan: “Türkiyə Krımın ilhaqını tanımır”

Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bu addımın qeyri-qanuni olduğunu açıq şəkildə bəyan edir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”na üzv ölkələrin liderlərinin zirvəsinə ünvanlanmış videomesajında deyib.

O qeyd edib ki, bu, təkcə hüquqi deyil, həm də mənəvi əsasları olan prinsipial mövqedir.

“Ukraynanın ayrılmaz hissəsi olan Krımın ona geri qaytarılması beynəlxalq hüququn



tələbidir. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinin qorunması təkcə regional deyil, həm də global təhlükəsizlik və sabit-

lik üçün vacibdir”, - deyərək bildirib.


Ərdoğan, həmçinin, Krımın yerli haqq sahiblərindən biri olan Krım tatar-türklərinin təhlükəsizliyinin və rifahının təmin edilməsinin də Türkiyənin prioritetləri sırasında olduğunu vurğulayıb: “Tarix boyu böyük iztirablara məruz qalan Krım tatarları öz vətənlərində sülh içində yaşamaq üçün mübarizə aparırlar. Türkiyə bu prosesdə Ukrayna hökumətinin və Krım tatarlarının yanında olmağa davam edəcək”.

Böyük Britaniyada inflyasiyanın 18%-i keçəcəyi gözlənilir

Citi enerji qiymətlərinin yüksəlməsi ilə əlaqədar olaraq yanvarda Böyük Britaniyada inflyasiyanın 18 faizi keçəcəyini proqnozlaşdırır.

Citi iqtisadçıların təxminlərinə görə, Böyük Britaniyada inflyasiya yanvarda 18 faizi ötmək yolundadır və ölkədə enerji qiymətləri yüksəlib. ABŞ-ın nəhəng bankı olan Citi 2023-cü ilin birinci rübü üçün istehlak qiymətləri indeksi və pərakəndə satış qiymətləri indeksi proqnozlarını müvafiq olaraq 18 faiz və 21 faiz olaraq yeniləyib.

Enerji tənzimləyicisi Ofgem bu həftə oktyabrın 1-dən etibarən yeni xərc tavanı rəqəmini elan edəcək, Citi bir ailə üçün orta xərcin cari 1971 funt sterlinqdən 3,717 funt sterlinqə (4389 dollar) yüksələcəyini gözləyir.



“Yaponiya Ukraynanın yenidən qurulması üçün əlindən gələni edəcək”



“Yaponiya beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq şəraitində Ukraynanın yenidən qurulması üçün əlindən gələni edəcək”.

Bunu Ukraynanın ev sahibliyi

etdiyi İkinci Krım Platforması Sammitində çıxış edən Yaponiyanın Baş naziri Kişida Fumio bildirib. Ölkəsinin ardıcıl olaraq Krım bölgəsi də daxil olmaqla Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən Yaponiyanın Baş naziri status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdlərə qəti şəkildə qarşı olduğunu deyib. O, Yaponiyanın müdafiə ava-

danlığı dəstəyi, maliyyə və humanitar yardımlarla Ukrayna tərəfindəki mövqeyini qoruduğunu qeyd edib və Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiklərini vurğulayıb. 2023-cü ildə G-7 Liderlər Zirvəsinə ev sahibliyi edəcəklərini xatırladan Kişida, “Yaponiya öz təcrübəsi ilə və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, sülh və Ukraynanın yenidən qurulması üçün əlindən gələni edəcək”, deyib.

Ağ Ev ABŞ iqtisadiyyatının artım proqnozlarını aşağı saldı

Ağ Ev 2022-ci ildə ABŞ iqtisadiyyatının artım proqnozunu 3,8 faizdən 1,4 faizə endirib.

ABŞ Prezidenti Co Bayden administrasiyasının Konqresə təqdim etdiyi 2023-cü maliyyə ili üçün büdcə təklifində iqtisadi proqnozlara yenidən baxılıb.

Belə ki, ABŞ iqtisadiyyatının bu il 1,4 faiz, gələn il 1,8 faiz, 2024-cü ildə isə 2 faiz artacağı təxmin edilir.

Mart ayında ölkə iqtisadiyyatı ilə bağlı proqnozlarda iqtisadiyyatın bu il 3,8 faiz, gələn il 2,5 faiz, 2024-cü ildə isə 2,1 faiz artacağı proqnozlaşdırılırdı.

Bu il üçün inflyasiya proqnozları 6,6 faiz, gələn il üçün 2,8 faiz, 2024-cü il üçün isə 2,3 faiz təşkil edir.

ABŞ-ın bu il üzrə büdcə kəsiri proqnozu 383 milyard dollar azaldılıb və 1,032 trilyon dollar olacağı gözlənilir.

Bu dəyişikliklərin Rusiyanın Ukraynada başladığı müharibə, davam edən tədarük zəncirinin pozulması və Covid-19 epidemiyasının təsirləri ilə əlaqədar olduğu qeyd edilib.



25 avqust - 7 sentyabr 2022-ci il

Муслим Магомаев – лучший голос Земли



17 августа символу советской эстрады Муслиму Магомаеву исполнилось бы 80 лет. Память народного артиста почтили в Азербайджане.

Новая достопримечательность на Приморском бульваре Баку появилась в день рождения Муслима Магомаева. Двухметровый памятник из бронзы установили здесь, потому что одна из самых знаменитых его песен, «Синяя вечность», посвящена морю. На открытии монумента выступил президент Азербайджана и друг народного артиста Ильхам Алиев. «Несмотря на большую разницу в возрасте между нами, это никогда не ощущалось. Потому что мы много лет поддерживали дружеские связи, и я особенно помню нашу с Мехрибан последнюю встречу с ним в доме Муслима и Тамары в Москве. Муслим уже чувствовал себя не очень хорошо, были проблемы со здоровьем, но, несмотря на это, он принял нас очень тепло, мы провели у них в доме несколько часов, очень искренне побеседовали, вспоминали прошлое, вспомнили моего отца, мою покойную мать, вспомнили те прекрасные дни, и мы с Мехрибан очень расчувствовались», – рассказал президент Азербайджана Ильхам Алиев.

Память артиста в День его рождения почтили и на Аллее почетного захоронения. Цветы к могиле Муслима Магомаева возложили деятели культуры, а также вдова певца народная артистка СССР и Азербайджана Тамара Синявская. «У него были концерты потрясающие во Франции, Израиле. В Израиле у нас были совместные концерты. Я счастлив, что музицировал с этим великим музыкантом. У него были такие пальцы. Он такой еще пианист был, кроме того. Он сам, когда играл и пел, это было невероятно», – вспоминает народный артист СССР композитор Фархад Бадалбейли. Эстрадный и оперный певец, композитор, народный артист СССР Муслим Магомаев был одним из первых, кто на шаг раньше, чем Пласидо Доминго, Хосе Каррерас и Лучано Паваротти сделал оперные арии эстрадными шлягерами. А сам он стал звездой задолго до того, как по проторенной им дороге на эстрадную сцену пошли многие оперные голоса. Муслим Магомаев родился 17 августа 1942 года в столице Азербайджана Баку. Его назвали в честь деда – известного азербайджанского композитора и дирижера Абдул-Муслима Магомаева, чье имя носит сейчас Азербайджанская филармония. Отец мальчика Магомед Магомаев был театральным художником, мультипликатором, а мать Айшет – драматической актрисой. Они встретились в Майкопе, где отец оформлял спектакль, а мать играла на сцене. Молодые люди уехали в Баку, поженились. Однако шла война, и через два месяца после рождения сынишки отец был призван на фронт. Он воевал в артиллерийском полку и погиб под Берлином, спасая своего друга. Мать, оказавшаяся вдовой с сынишкой на руках, увезла его из Баку. Айшет Магомаева была очень красивой и талантливой актрисой. Дворянка по матери, внучка полковника Терского казачьего войска Ивана Ханжалова, она взяла сценический псевдоним Айшет Кинжалова. Молодая женщина играла на гитаре, добре, аккордеоне. Она изумительно пела и была яркой исполнительницей разноплановых ролей. Скоро она повторно вышла замуж. Ее актерская жизнь была полна гастролей и разбедов. Поэтому в какой-

то момент она приняла тяжелое для себя решение отправить сына к родственникам погибшего мужа в Баку. Сперва думала, что на время, а оказалось – навсегда. Конечно, расставание далось им обоим тяжело, и в воспоминаниях обоих много грусти. Но с этого момента мальчик жил с бабушкой и дядей – братом своего отца. А с матерью и ее новой семьей, включая сводных брата и сестру, поддерживал теплые отношения на расстоянии, лишь иногда приезжая к ним в гости. Муслим Магомаев вспоминал впоследствии: «Человеку трудно без матери, но в жизни без жертв не обходится. У нее были на



меня все права, но она понимала, где и с кем мне будет лучше». В результате детство Муслима Магомаева прошло в самом центре Баку. Он вырос в доме, где жили знаменитые азербайджанские творцы: из окна было слышно, как распевается знаменитый певец Бюль-Бюль, каждый день мальчику встречались драматург Самед Вургун, композитор Ниязи и многие другие творческие люди, с детьми которых он дружил. Возможно, именно творчески заряженная атмосфера его детского окружения открыла Муслиму Магомаеву путь в блестящее будущее. «Тогда, конечно, никто не предполагал, что один из нас станет столь же великим, выдающимся и оставит такой же гигантский след в истории Азербайджана, как человек, которого в детстве звали Муслик», – сказал в одном из своих интервью советский кинорежиссер Октай Миркасумов. Муслим с детства увлекался живописью и скульптурной лепкой. Учился в музыкальной школе при Бакинской консерватории по классу фортепиано и композиции. Взахлеб слушал пластинки, оставшиеся от деда. Его буквально околдовывали арии Энрико Карузо, Титта Руффо, Беньямино Джильи. Подростком он старался петь, как они, сравнивал свое исполнение с голосами знаменитостей. Уже к 14 годам у юноши окреп голос и появился его фирменный бархатный баритон, от которого впоследствии тянули все женщины Советского Союза. Первое выступление Муслима Магомаева с оперными ариями состоялось в музыкальном училище, куда он был принят в 1956 году. Юноша всерьез начал работать над вокалом. Концертмейстер Тамара Кретинген специально для талантливого ученика подбирала неизвестные романсы и произведения старинных композиторов, в которых его вокальный дар мог раскрыться в полной мере. В 1961 году Магомаев стал профессионально петь в Ансамбле песни и пляски Бакинского военного округа. Всесоюзная известность пришла к нему всего через год, после его выступления в Кремлевском Дворце съездов на заключительном концерте фестиваля азербайджанского искусства. В том же 1962 году его талант отметили на Всемирном фестивале молодежи в Хельсинки, где он получил золотую медаль.

Всесоюзная известность пришла после его выступления в Кремлёвском Дворце съездов на заключительном концерте фестиваля азербайджанского искусства в 1962 году.

В 1963 году Магомаев стал солистом Азербайджанского театра оперы и балета им. Ахундова. Его первый сольный концерт состоялся 10 ноября 1963 года в концертном зале имени Чайковского. «Наконец-то у нас появился настоящий баритон», – сказала тогда о нем министр культуры Екатерина Фурцева. А ведь это было еще до того, как певец окончил Азербайджанскую консерваторию!



сценического имиджа. Артистизм был также и в его природе, в манерах, в умении приковывать к себе всеобщее внимание, ни на йоту не изменяя образу короля сцены. Даже свою частную жизнь певец умел построить безупречно красиво. При жизни о нем никогда не распространяли слухи и сплетни, считая практически идеальным семьянином. Первый раз Муслим Магомаев женился очень рано – в 19 лет, на своей однокурснице Офелии Велиевой. Брак не продержался и года, но Магомаев успел стать отцом. У него родилась единственная дочь Марина. Вторую жену Тамару Синявскую певец встретил только через 10 лет и называл ее «женщиной всей своей жизни». Оперная певица, солистка Большого театра, народная артистка СССР, осенью 1972 года она оказалась в Баку – почетной гостьей на мероприятиях, посвященных русскому искусству. Их познакомил общий друг, поэт Роберт Рождественский. И с этого момента для Муслима Магомаева перестали существовать все другие женщины на земле, хотя он сам оставался невероятно востребованным у представительниц прекрасного пола. Тем не менее он успел показать Тамаре Баку, а затем их встречи продолжились и в Москве. В 1974 году Муслим и Тамара поженились. Они оба были на виду, многомиллион-

С 1963 по 1968 годы — Магомаев солист Азербайджанского театра оперы и балета имени Ахундова, продолжает выступать на концертной эстраде. В 1964-1965 годах — он стажировался в миланском театре «Ла Скала», но по окончании стажировки он отказался от работы в труппе Большого театра. В 1966 и 1969 годах с большим успехом прошли гастроль Муслима Магомаева в знаменитом театре «Олимпия» в Париже. Директор «Олимпии» Бруно Кокатри хотел получить Магомаева ещё на один год и предложил ему контракт, обещая сделать из него звезду международного масштаба. Певец всерьёз рассматривал такую возможность, но отказало Министерство культуры СССР, мотивировав это тем, что Магомаев должен выступать на правительственных концертах. В 1968 году окончил Азербайджанскую государственную консерваторию по классу вокала Шовкет Мамедовой. В 1973 году в возрасте 31 года ему было присвоено звание Народного артиста СССР. С 1975 по 1978 годы — Магомаев был художественным руководителем созданного им Азербайджанского государственного эстрадно-симфонического оркестра, с которым много гастролировал по СССР. В 1960-е, 1970-е годы популярность Магомаева в СССР была безграничной: многочисленные стадионы, бесконечные гастроль по всему Советскому Союзу, постоянные выступления на телевидении. Пластинки с его песнями выходили огромными тиражами. По сей день он остаётся кумиром для многих поколений людей на постсоветском пространстве. В концертном репертуаре Магомаева более 600 произведений (русские романсы, классические, эстрадные и неаполитанские песни); он снялся в фильмах: «Низами» (1982) и «Поёт Муслим Магомаев», «Москва в нотах». В 1978-1987 годах — солист Бакинского оперного театра. Муслим Магомаев автор более 20 песен, музыки к фильмам. Был автором и ведущим цикла телепередач о жизни и творчестве американского певца Марио Ланца; написал книгу об этом певце. В 1968 году после окончания консерватории за плечами у Магомаева была уже и стажировка в «Ла Скала»,

и гастроль в Париже, и, несмотря на приглашение в Большой театр, осознанный выбор эстрады. Дело в том, что молодой певец не хотел ограничиваться одной только оперой, не желал быть одним из многих солистов Большого. Он стремился быть единственным в своем роде! Тем более что голос, великолепные внешние данные, безупречные манеры и артистизм делали его все более популярным у широкой аудитории. Когда на Сопотском фестивале в Польше Муслим Магомаев исполнил русскую народную песню «Вдоль по Питерской» и стал обладателем первого места, пресса писала: «На «Сопот-69» съехались эстрадные звезды из 27 стран мира. У Магомаева на фестивале было все: голос, внешность, манеры и песни. Не было лишь конкурентов». Начиная с 1975 года Муслим Магомаев целых четырнадцать лет руководил созданным им эстрадно-симфоническим оркестром. С музыкантами он гастролировал вплоть до 1989 года. Обездлил весь СССР и многие зарубежные страны. Он был невероятно любим не только зрителями, но и высшим партийным руководством страны. Только ему разрешалось заниматься популяризацией западной музыки, что в те годы не одобрялось на уровне политбюро. Тем не менее в исполнении Магомаева на советской эстраде впервые прозвучала песня группы The Beatles “Yesterday” и многие другие западные хиты. В его репертуаре были песни самых разных жанров: от народных до классики, от патриотических до романсов, от серенад до зажигательного твиста. Его голос звучит во множестве советских кинолент. Муслим Магомаев – автор более 20 песен, музыки к спектаклям, мюзиклам и кинофильмам. Исполнительская музыкальная копилка артиста включала в себя свыше 600 произведений. А популярность певца просто зашкаливала! Тем более что он был в то время невероятным красавцем с восточной кровью. У Муслима Магомаева была многомиллионная армия поклонников. Когда на концертах конференсье произносили имя певца, то фамилию уже никто не слышал: звук тонул в овациях. Магомаев был не только выдающимся певцом, но и замечательным артистом. И это было не только частью его



ная зрительская аудитория живо интесовалась жизнью своих кумиров, но в те времена желтая пресса еще была не в чести, и супруги много лет считались идеальной парой. Тем более что работа и многочисленные увлечения делали их всегда интересными друг другу. Это удивительно, но Муслим Магомаев довольно рано ушел со сцены – ему было всего 56 лет, когда он отказался от концертных выступлений. Он бросил сцену почти на пике своей популярности. Начиная с 1998 года певец занимался живописью, скульптурой и литературным творчеством, а также писал музыку. Он говорил: «Каждому голосу, каждому таланту Бог определил определенное время, и перешагивать его не нужно». Хотя с голосом у него никогда не было проблем. Просто он захотел навсегда остаться в памяти своих поклонников молодым, эффективным и полным сил. Муслим Магомаев умер в возрасте 66 лет от ишемической болезни сердца. Но его образ певца поистине всемирного масштаба и сейчас хранят в памяти люди трех поколений. В Москве у посольства Азербайджана в сентябре 2011 года ему был установлен памятник. Элегантный и стройный, полный внутренней энергии, певец запечатлен именно таким, каким его привыкли видеть поклонники...

XALQIMIZIN FƏXRİ, SÖNMƏZ ULDUZ – MÜSLÜM MAQOMAYEV

Avqustun 17-si Azərbaycan xalqı dünyaya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin doğum gününü qeyd etdi. Xalqımızın iftixarı olan Müslüm Maqomayevi qədim yunan mifologiyasının qəhrəmanlarından olan Orfeylə müqayisə edirlər.

Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan tarixinin bütöv bir dövrünün rəmzi olaraq, bütün dünyada milyonlarla insanın rəğbət və məhəbbətini qazanıb, bəşər mədəniyyətində hadisəyə çevrilə bilib.

1942-ci ildə Bakıda dünyaya göz açan bu uşağa babasının – görkəmli bəstəkar Müslüm Maqomayevin adı verilir. Balaca Müslüm babasını görməyə də, onun həyatı ilə maraqlanırdı və qərara alır ki, babasının yolunu davam etdirdi.

Bəstəkar Müslüm Maqomayev ağılına belə gətirməzdi ki, 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasındakı Aslan şahın ariyasını çox illər sonra nəvəsi Müslüm Maqomayev ifa edəcək.

Həmyaşıdları kimi böyüyən Müslüm dənizi, gəmiləri, fantastik əsərləri, nağılları çox sevib, rəsmlər çəkib. Hətta Jül Vernin “Nautilus”una oxşar “gəmi” də düzəldib. Uolt Disneyin bütün filmlərini toplayıb. Amma maşın və qalay əsgərciklərlə oynayan yaşdırlarından fərqli olaraq, əlindəki karandaşla “dirijorluq” edib. Hər şeylə maraqlanan uşaqlar kimi oyuncaqlarını söküüb ki, görsün içində nə var. Hətta onun bu marağı babasının skripkasının sınıması ilə nəticələnib. Babasının royalı ilə çox tez dostlaşan



sınayır. Bəstələdiyi mahnıların sırasında «Ey əziz anam, Azərbaycan!» öz layiqli yerini tutur. Konsertlərinin əvvəlində və sonunda, o, daima bu mahnını qüvvətli səslə və qüdrət hissilə ifa edirdi, bu da dinləyicilərdə böyük qürur doğururdu. Sovet İttifaqının mərkəzi televiziyası bir müddət öz verilişlərini Müslüm Maqomayevin melodiyası ilə tamamlayırdı, bu da adı bir şey deyildi. Bu, ondan irəli gəlir ki, Müslüm Maqomayev istedadı öz parlaq çağlarını yaşayır. Sovetlər Birliyinin hər yerində ona alqış söyləyirdilər, sanki əlləri üs-

şöhrətli “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını ifa edib.

İtaliyadan Vətənə dönəndən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Konservatoriyanın Böyük zalında buraxılış imtahanı keçirilirdi. Bu dəfə müğənni populyar operalardan ariyaları, Şumanın, Şubertin mahnılarını və nəhayət, italyan mahnılarını repertuarına salmışdı. İndi də gözümüzün qarşısında qara smokinqdə ucaboylu, xoş

dönə Azərbaycana gəlirdi. Hətta gələcək həyat yoldaşı Tamara Sinyavskaya ilə də o, Bakıda qastrol səfərində iken rastlaşmışdı.

Müslüm Maqomayevin Azərbaycanla yaradıcılıq münasibətləri özünü təkcə estrada-konsert fəaliyyətində göstərmirdi, o həm də 80-ci illərdə kinoda ölməz Nizami rolunda çəkilməyə təkliflər alır və qəbul edir. Dərin məzmunlu Nizami obrazını Müslüm Maqomayev böyük məharətlə oynayır. Onun ifasında Nizami canlı və inandırıcıdır. Babası Müslüm Maqomayev Şah İsmayıl obrazını

6-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təqdim olunub. Təqdimat mərasimindəki çox gözəl və məzmunlu çıxışında Prezident Heydər Əliyev Müslüm Maqomayevi öz xatirələrində canlandırıb və onun yaradıcılığına dərin mənalı təhlil vermişdir. Bu mərasimdə respublikanın qabaqcıl ziyalıları və sənət adamları iştirak edirdilər.

1997-ci ildə Günəş sistemi planetlərindən birinə onun adı verilib.

Müslüm Maqomayevin iti müsahidəsi və gözəl qələmi olub. İtalyan mənşəli Amerika müğənnisi Mario Lanza haqqında kitab yazıb. “Mənim məhəbbətim melodiya” kitabında isə o, özü barədə düşüncələrini, uşaqlıq dövründən başlayaraq yetkin, hərtərəfli zəngin həyat yolu keçmiş bir insanın yaşadığı mühiti, onu əhatə edən adamları – dövlət başçılarından tutmuş adi insanlara qədər bir sıra şəxsiyyətlərin simasında təsvir edir. Baş vermiş hadisələr, görüşlər, dünya şöhrətini çiyində daşımaq məsuliyyəti və s. kimi maraqlı faktlarla yanaşı, oxucunun gözləri qarşısından Müslümün bütün həyat və yaradıcılıq yolu gəlib keçir. Onun simasında biz gözəl insan, istedadlı şəxsiyyət və dünya şöhrəti qazanmış müğənnini, ən əsası isə – vətənpərvər insan, əsl azərbaycanlıyı görürük...

Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Ölümündən əvvəl yazdığı sonuncu mahnısı “Əlvida, Bakı” adlanırdı.

Bu yerdə sönməz ulduz - Müslüm Maqomayev haqqında yazını bitirmək də olardı. Amma avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünya şöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışında Prezident İlham Əliyevin dediyi sözləri xatırlatmasaq, bu yazımız da yarımcıq qalmış olardı.

Həmin gün abidənin açılışında cənab prezidentin dediyi bu sözlər hamını kövrəltdi: “Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş, onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq. Müslümün bəstələdiyi son mahnı isə çox kədərli. Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bildirdik ki, bu mahnı yazılıb, Müslüm özü onu bəstələyib. O mahnının adı “Əlvida, Bakı” idi və o, anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimiş şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təəvvür etmək çətindir ki, onun kimi həyatı sevmən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi.

“Əlvida, Bakı”, əlbəttə, o mahnıdır ki, Müslüm öz duyğularını ifa edirdi, ancaq, eyni zamanda, heç vaxt “Əlvida, Bakı” demək mümkün deyil. Çünki Müslüm bizimlədir. O, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmuyacaq. Azərbaycan xalqı heç vaxt onu unutmuyacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaqdır”.



Müslüm beş yaşında ilk melodiyasını bəstələyib və onu ömrü boyu yadında saxlayıb. Səkkiz yaşında nadir səsi ilə müəllimlərini heyran qoyub. Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb, Helsinkidə keçirilən VIII Ümumdünya festivalından medalla qayıdıb. M. Maqomayevin hələ gənc yaşlarından musiqiyə, piano ifaçılığına olan marağı Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik musiqi təmayüllü məktəbdə özünü büruzə verdi. Rossininin «Sevilya bərbəri» operasından «Fiqaronun ariya»sını o, ilk dəfə müvəffəqiyyətlə konservatoriyanın Böyük zalında ifa etdi. Bu hadisə bizim xatirimizdə silinməz izlər buraxdı və çıxışdan sonra Müslüm Maqomayevin vokal sahədəki professional karyerası yüksəlməyə başladı. Sonrakı illərin hadisələri onun vokal ifaçılıq fəaliyyətini İtaliya və Moskva şəhərləri ilə bağlayır.

M. Maqomayev öz bacarığını bəstəkarlıq sahəsində də müvəffəqiyyətlə

tündə gözdirildilər. Özünəməxsus oxuma üslubu onu çox müğənnilərdən fərqləndirirdi. O, eyni səviyyədə həm opera ariyalarını, həm də estrada mahnılarını ifa edirdi. Xüsusilə, müasir ritmik caz üslubunda yazılan mahnılar hamını heyran edirdi. 60-70-ci illərdə beynəlxalq-siyasi aləmdə SSRİ-nin Qərb ölkələri ilə dostluq və mehribanlıq münasibətlərinin ilk çağlarında Müslüm Maqomayev öz səhnə ustalığı ilə bu dostluğa inan gətirdi. Dünyanın elə bir ölkəsi yox idi ki, o, orada çıxış etməsin.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M. Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

O, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Milanın dünya



görünürlü, hədsiz səs imkanlarına malik olan Müslüm canlanır. Bu, imtahan deyildi. Sanki yüksək professional vokal sənətinə yiyələnmiş solistin konserti idi...

Müslüm Maqomayevin sonrakı yaradıcılığı Moskva ilə bağlıdır. Rusiyanın görkəmli bəstəkarları onun səsinə uyğun mahnılar yazıblar. 1963-cü ildə Moskvadakı P.Çaykovski adına konsert salonunda ilk solo konsertini verib. Lakin müğənninin repertuarında Azərbaycan musiqisi: Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romansları və digər əsərlər xüsusi yer tutub. O deyirdi: “Azərbaycan mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təəvvür etmirəm”. Bu sözlər onun həmvətənlərinə isti, səmimi münasibətdə özünü aydın büruzə verir – imkansızlara əl uzatmaq, istedadlılara yol açmaq və bununla yanaşı, çalışıb kölgədə qalmamaq və s. O, babası Müslüm Maqomayevin adının layiqli daşıyıcısıdır.

Dünya şöhrətli Müslüm doğma vətənini bir an unutmurdu. O dönə-

operada canlandırırdı kimi, nəvəsi də öz ifasında Nizami obrazını kino-filmdə əbədləşdirdi.

Müslüm Maqomayevə 31 yaşında “SSRİ xalq artisti” fəxri adı verilib. O, müstəqil Azərbaycan Respublikasının yüksək mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Müğənninin repertuarına, ümumilikdə, 600-dək əsər daxildir. Rejissor Tofiq İsmayilov 1971-ci ildə onun haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev dövlət tərəfindən yaradıcılıq fəaliyyətinə görə SSRİ və Azərbaycanın ən yüksək ad və ordenlərinə layiq görülmüşdür: Qırmızı Əmək Bayrağı Ordeni (1971), Azərbaycan Respublikasının xalq artisti (1971), SSRİ xalq artisti (1973), Xalqlar Dostluğu Ordeni (1980), «Şöhrət» ordeni (1997). Sonuncu «İstiqlal» ordeni Müslüm Maqomayevə Azərbaycan mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə 2002-ci il sentyabrın

25 avqust - 7 sentyabr 2022-ci il

“Azexport” portalı vasitəsi ilə Küveytə “Naftalan yağları” ixrac olunacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Azərbaycanda istehsal olunan “Naftalan yağları” məhsuluna sərbəst satış sertifikatı təqdim edib.

Mərkəzdən bildirilib ki, əsasən kosmetik vasitə kimi istifadə olunan “Naftalan yağları” Küveytə ixrac olunacaq. “Naftalan yağı” məhsulunun ilkin mərhələdə üç növdə ixracı nəzərdə tutulub. Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli müvafiq Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim olunur.


Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara



cavab verdiyini təsdiq edir. Sərbəst satış sertifikatının verilməsi əvvəllər 100-dən artıq Amerika qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinə yerli məhsul ixracını asanlaşdırıb.

7 ayda 123 qadın sahibkara 4,9 milyon manat güzəştli kredit verilib

Cari ilin yeddi ayı ərzində 123 qadın sahibkara 4,9 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın İnkişafı Fondundan bildirilib ki, ötən ilin müvafiq dövründə bu göstərici 61 qadın sahibkar üzrə 4,5 milyon manat təşkil edib. Bu ilin yanvar-iyul ayları ərzində gənc sahibkarların 59 layihəsi maliyyələşdirilib və bu məqsədlə 5,2 milyon manat vəsait ayrılıb. Ötən ilin müvafiq dövründə isə 34 gənc sahibkar 1,1 milyon manat güzəştli kredit vəsaitindən faydalanıb.



İyulda bankların əmanət portfeli 2,2 faiz artıb




İyulda bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 2,2 faiz (226,9 milyon manat) artaraq 10 milyard 605,5 milyon manat təşkil edib. AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, əmanət portfelinin 54,8 faizi (5 milyard 814,8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin depozitlərinin (18 milyard 995 milyon manat) strukturunda ənənəvi olaraq tələbli depozitlər üstünlük təşkil edir – cəmi hüquqi şəxslərin depozit portfelinin 87,4 faizi və ya 16 milyard 602,8 milyon manatı.

Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi artıb

Cari ilin birinci yarısında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşılıb. Dövr ərzində tədiyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir edib ki, bu da qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir. Hesabat dövründə valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artım istiqamətində dəyişib. Dövr ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 20 faiz artaraq 14,6 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 84,9 faizi ABŞ dollarında, 15,1 faizi isə digər valyutalarda aparılıb.

Azərbaycanda “Google Pay” istifadəyə verildi



“Google Pay” yerli bankların sistemində inteqrasiya olunub. Hazırda “Google Pay” funksiyası tam işləkdir və yaxın günlərdə banklar

tərəfindən xidmətin istifadəyə verilməsinə dair məlumatlar təqdim ediləcək. Qeyd edək ki, “Google Pay” nağdsız (təməssiz) ödənişlərin aparılması üçün istifadə olunan program təminatıdır. Sistem 2015-ci il sentyabrın 11-də yaradılıb və “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.

Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclası keçirilib



Avqustun 24-də Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclası keçirilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin sədri Yusif Abdullayev Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq tellərinin bağladığını bildirib. Yusif Abdullayev diqqətə çatdırıb ki, burada eyni soy-kök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir.

Y.Abdullayev vurğulayıb ki, İşgüzar Şuranın tərkibində 59 şirkət mövcuddur və bunlardan 35-i Azərbaycan şirkəti, 24-ü Qazaxıstan şirkətidir: “Ümidvarıq ki, gələcəkdə bu şirkətin sayı artacaq”. Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrindən danışdı.

Bankomatların sayı 4.2 faiz, POS-terminalların sayı 17.8 faiz artıb

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 4.2 faiz, POS-terminalların sayı 17.8 faiz artıb. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, iyulun 31-nə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 480, şöbələrinin sayı 95, ATM-lərin sayı 2 min 944 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.9 faiz (203 nəfər) artaraq 21 min 729 nəfər təşkil edib. Ümumilikdə, cari ilin 7 ayında bank sektorunun işçi sayı



6.9 faiz və ya 1400 nəfər artıb (iyul ayında 203 nəfər artım).

Depozit portfelinin 64,2 faizini hüquqi şəxslərin depozitləri təşkil edir

İyulda öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81,2 faizi və ya 29 milyard 600,5 milyon manat. Azərbaycan Mərkəzi Bankından bildirilib ki, depozit portfeli iyul ayında 1,3 faiz (381,5 milyon manat) azalıb. Depozit portfelinin 64,2 faizini hüquqi şəxslərin depozitləri, 35,8 faizini fiziki şəxslərin depozitləri (əmanətlər) təşkil edir.



Bankların kredit portfeli 0,9 faiz artıb



Bu ilin iyulunda bankların kredit portfeli iyul ayında 0,9 faiz (167,4 milyon manat) artaraq 18 milyard 487,4 milyon manat olub. Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bankların cəmi kredit portfelinə biznes kreditlərinin payı 56,8 faiz (10 milyard 497 milyon manat) təşkil edib. Ümumilikdə, cari ilin 7 ayında bankların kredit portfeli 11 faiz və ya 1 milyard 828,3 milyon manat artıb.

Bankların cəmi aktivləri azalıb

İyulda fəaliyyətdə olan bankların cəmi aktivləri 41 milyard 589,7 milyon manat, cəmi öhdəlikləri 36 milyard 450,5 milyon manat, balans kapitalı 5 milyard 139,2 milyon manat olub. Azərbaycan Mərkəzi Bankından bildirilib ki, cari ilin iyul ayında bankların cəmi aktivləri 0,8 faiz, cəmi öhdəlikləri 0,9 faiz və balans kapitalı müvafiq olaraq 0,1 faiz azalıb.



Dövriyyədə olan ödəniş kartlarının sayı 12,4 milyon ədəd təşkil edib

Bank sistemi üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 185 min ədəd artaraq 12 milyon 429 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.6 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə

21.9 faiz, kredit kartları üzrə 27.3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 90 min, kredit kartları 339 min, digər kartlar isə 1.8 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərüb.

8 Qarabağın görkəmli simaları

Xudu Məmmədov (1927-1988)

Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərar-gahı təşkilatının qurucularından biri, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur. 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. 1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə "Ksonolit və vollaastonit mineralarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir. O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir. X.Məmmədov bir neçə illik tədqiqatlarının yekunu olaraq 1960-cı ildə "Kalsium silikatları və hidrosilikatların kristallokimyası" monoqrafiyasını yazır. Sement silikatların quruluşuna dair monoqrafiya yazılmasına London nəşrlərindən sifariş olsa da, bu monoqrafiyanı X.Məmmədov azəri-türkcəsində yazdı. Silikat kimyası üçün fundamental əhəmiyyətə malik olan bu əsər Azərbaycan elm tarixində kristallokimyaya dair doğma dilimizdə ilk kitab idi.

X.Məmmədovun görkəmli alim Con Bernalla ilk görüşü 1956-cı ildə olur. O vaxt Moskva şəhərində Beynəlxalq Sülh Konfransı keçirilir. Con Bernal laboratoriyasında uzun müddət problem quruluşlarından olan ksonolit və vollaastonit minerallarının quruluşunu yüksək dəqiqliklə təyin edən X.Məmmədovla görüşür. İnstitutda elmi diskussiyadan sonra X.Məmmədovla tanışlıq



onu çox heyrətləndirir və onu Londona "Sement Silikatlarının Quruluşunun Tədqiqi" elmi mərkəzinə dəvət edir. 1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür, 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüdür. 1960-1970-ci illərdə artıq elm aləmində "Kristallokimyaçılarının Bakı məktəbi" kimi tanınmış laboratoriyanın əməkdaşları X.Məmmədovun rəhbərliyi ilə dünya laboratoriyalarının problemi axtarışlarından olan quruluşları açmağa qadir idilər. Bu illərdə X.Məmmədov artıq dünya səviyyəsində qəbul edilmiş, kristalloqrafların görkəmli liderləri səviyyəsinə ucalmışdır.

X.Məmmədov 1970-ci illərdə çox sevilən, ölməz sənətkar və görkəmli alim Üzeyir bəy Hacıbəyovun xatirəsinə həsr etdiyi "Qoşa qanad" əsərini yazır. Əsər elm və sənətin vəhdətinə həsr edilmiş fundamental elmi araşdırmaların nəticəsi idi. İlk dəfə bu əsər "Ədəbiyyat və incəsənət" qəzetində çap olunur. 1974-cü ildə isə "Gənclik" nəşriyyatı eyniadlı kitab nəşr edir. Kitab istedadlı filosof Ziyəddin Göyüşovun "Zirvəyə çağırən səslər" başlıqlı ön sözündən, dörd fəsildən və son sözdən ibarətdir.

1980-ci illərdə X.Məmmədov nadir torpaq elementləri və sulfidlərinin və sulfoduzların quruluşu ilə mürəkkəb tərkibli oksidlərin – silikatların və boratların quruluşu arasında oxşarlıq olduğunu kristallokimyəvi faktorlar əsasında

da yüksək səviyyədə elmi dəlillərlə sübut edir.

1981-ci ildə X.Məmmədovun "Naxışların yaddaşı" kitabı çap olunur. O, qədim naxışların araşdırılması ilə türkçülüyün izlənməsinin mümkünlüyündən danışırdı. Eramızdan çox-çox əvvəl türklərin məskunlaşdığı ərazilərdə tapılan sənət nümunələrində simmetriya elementlərindən istifadə olunmasını kristalloqrafiya elmimizin, qədim türk tayfalarında, müxtəlif sənətkarların yaratdığı əşyalarda müşahidə olunması bu elmin yaradıcılarının özümizə məxsusluğunu yüksək səviyyədə əsaslandırır. Qədim əşyaların üzərində ornamentlərin köçürülmə simmetriyasına tabe olması, XII əsr mağara memarlıq abidələrinin birində üçtərtibli simmetriya oxuna malik fraqmentin sıx yerləşmə prinsipi ilə müstəvi səthi doldurması və həmin prinsiplə Bərdə türbəsinin (1322-ci il) silindri formalı səthinin dördtərtibli simmetriya elementini saxlamaqla "Allah" kəlməsi ilə doldurulması və s. qədim ornamentlərimizdə müəyyən kristallik maddələrin quruluşu ilə eynilik müşahidə edən X.Məmmədov əcdadlarımızın quruluş təsəvvürlərinə malik olmalarını fərhlə söyləyirdi. Bu yüksək elmi nailiyyətlərin nəticəsi idi ki, 1981-ci ildə Vaşinqton beynəlxalq "Perqamon Press" nəşriyyatının çapdan buraxdığı irihəcmli "Simmetriya" məcmuəsinin "Kristalloqrafik naxışlar" bölməsi X.Məmmədov tərəfindən yazılmışdır.

1980-ci illərin sonlarında başlanan Azərbaycanımızın ağırı-acılı hadisələri - Qarabağ dərdi Xudu Məmmədovun ölümünü tezləşdirir. 1988-ci il oktyabrın 15-də sənətinin vurğunu olduğu, Şərqi böyük dahisi Üzeyir bəy Hacıbəyovun ev muzeyində dünyasını dəyişir.

Görkəmli alim Xudu Məmmədov 345 elmi əsərin müəllifi olmuşdur ki, onların da 11-i ixtira olub, keçmiş SSRİ-nin müəlliflik şəhadətnamələri ilə müdafiə olunmuşdur. Onun rəhbərliyi altında 18 elmlər namizədi və iki elmlər doktoru hazırlanmışdır.

2017-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasında Xudu Məmmədovun 90 illik yubileyi qeyd olunmuşdur.

"Azərbaycan İqtisadçılar İttifaqı" İctimai Birliyi layihənin icrasını davam etdirir

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa ili" çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan "Azərbaycan İqtisadçılar İttifaqı" İctimai Birliyi "Şuşa rayonunun demografik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri" adlı layihənin icrasını davam etdirir. Layihədə Şuşanın iqtisadi, sosial, demografik göstəricilərinin son 100 illiyin ayrı-ayrı dövrləri üzrə kompleks araşdırılması, onun dünəni, bu günü və gələcək inkişafı barədə təklif və tövsiyələrin hazırlanması nəzərdə tutulur.

Qarabağ regionunun, xüsusən Şuşanın kompleks göstəricilərinin müqayisəli təhlili əsasında kurort imkanlarının araşdırılması, burada beynəlxalq miqyaslı müalicə ocaqlarının yaradılması ilə bağlı təkliflərin hazırlanması üzərində işlər gedir. Ekspertlər tərəfindən Şuşa rayonunda tarixən formalaşmış məskunlaşmanın ümumi və fərqli xüsusiyyətləri müəyyən-ləşdiriləcək, burada yaşayacaq əhalinin optimal sayı barədə müvafiq proqnozlar verəcək və işğala qədər Şuşa rayonunda kənd təsərrüfatı istehsalının dinamika, şəhər əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi, ekoloji təmiz məhsul istehsalı-

nın təşkili imkanları araşdırılacaq. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq əhalinin keyfiyyət tərkibinin, potensialının öyrənilməsi, regionun davamlı və keyfiyyətli inkişafı üçün mütəxəssislərə olan ehtiyacın müəyyən edilməsi nəzərdə tutulur.

Layihənin sonrakı icrasını müzakirə etmək məqsədilə təşkil edilən iclasda əməkdaşlar öz fikir və mülahizələrini bölüşdülər və onların hər biri görəcəyi işlər barədə tapşırıqlar aldılar. Layihənin gedişatı təşkilatın orqanı olan "İqtisadiyyat" qəzetində, digər qəzet və saytlarda mütəmadi olaraq dərc ediləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə görüş keçirib

Avqust ayının 22-si cənab Rəşad Nəbiyev "Azercell Telekom" MMC-nin prezidenti və rəhbər heyəti ilə görüş keçirdi. R. Nəbiyev Azercell-in strateji təşəbbüsləri və gələcək planlarını barədə cari status hesabatlarını dinlədi. Cənab nazir, xüsusilə, abunəçilərin dinamik şəkildə artan ehtiyaclarını qarşılamaq üçün ölkə üzrə Azercell şəbəkəsinin genişləndirilməsi və modernizasiyası kimi irimiqyaslı layihənin icrasına dair hesabatla tanış oldu. Bu layihə 4G şəbəkəsinin tutumunun Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% genişləndirilməsini təmin edəcək. Həmçinin, cənab nazirə şəbəkənin genişləndirilməsi layihəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 80-dən çox yeni 4G baza stansiyasının qurulması və şirkətin satış və xidmət mərkəzlərinin istismara verilməsi haqqında məlumat verildi.

Nazir telekommunikasiya sə-



nayesinin ən son trendlərinə uyğun olaraq Azercell-in təqdim etdiyi məhsul və rəqəmsal həllər barədə də məlumatlandırıldı. Belə layihələrə özündə həm maliyyə, həm də mobil rabitə imkanlarını birləşdirərək abunəçilərə rəqəmsal ödənişlər həyata keçirməyə imkan verən fintek həlli aiddir. Şirkətin perspektiv planlarına gəlinə, cənab Nazirə əminliklə bildirildi ki, Azercell öz

infrastrukturunun genişləndirilməsi və modernizasiyasına yəqin etmək, həm də abunəçiləri üçün innovativ rəqəmsal həllər təqdim etmək istiqamətində təşəbbüslərini davam etdirəcək.

Nazir Azercell komandasına şirkətin həyata keçirdiyi uğurlu layihələrə görə təşəkkür etdi və gələcək təşəbbüslərin həyata keçirilməsində müvəffəqiyyətlər arzuladı.

Azercell-in əsas tərəfdaşlığı ilə "Qadın Dəstək Xətti" xidməti yaradılıb

11611 nömrəsi indi həm də qadınlara dəstək verəcək.

Azercell-in dəstəyi ilə yaradılan "Qadın Dəstək Xətti" xidməti ağır psixoloji duruma düşən, böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara hərtərəfli yardım istiqamətində fəaliyyət göstərəcək. "Ümidli Gələcək" Gənclər Təşkilatı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi və "Azercell Telekom" MMC-nin dəstəyi ilə "Qadın Dəstək Xətti" xidmətinin yaradılmasının əsas məqsədlərindən biri məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyin təşviqi, zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etmək üçün müvafiq yardımın göstərilməsidir.

Çətin həyat şəraitində olan zorakılıq qurbanları - qız və qadınlara "Qadın Dəstək Xətti"nin peşəkar işçi heyəti tərəfindən günün istənilən saatında dəstək verəcək. Müraciətçilərə hüquqi, tibbi xidmətlərə çıxış, məşğulluqla bağlı məlumat verəcək, onların ailə və yaşayış şəraitinin qiymətləndirilməsi əsasında sosial dəstək istiqamətində kömək ediləcək. Eləcə də xidmətə müraciət edən xanımlar mərkəzin psixoloqları, sosial işçi və hüquqşünasları tərəfindən icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndiriləcək. Zəruri hallarda müvafiq dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələri ilə əməkdaşlıq nəticəsində müraciətlərin həllinə nail olunacaq.

Qeyd edək ki, "Qadın Dəstək Xətti" xidməti 2010-cu ildən Azercell-in əsas tərəfdaşlığı ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti" ilə əməkdaşlıq çərçivəsində çalışacaq. "Azərbaycan Uşaq Qaynar Xətti" və "Qadın Dəstək Xətti"-nə 24 saat xidmət göstərən 11611 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytdakı canlı çat və "uşaqqaynarxetti" mobil əlavəsi vasitəsilə müraciət etmək olar.



Gənclər "Bakcell"-in dəstəyi ilə öz biznesini quracaq

Bakcell şirkəti "SOS Uşaq Kəndləri Azərbaycan" assosiasiyasının himayəsində yaşayan gənclərin iş imkanları və sahibkarlıq bacarıqlarının artırılmasına yönəlmis növbəti layihəyə dəstək göstərib. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin sosial sahibkarlıq bacarıqlarının artırılması vasitəsilə əmək bazarına inteqrasiyasının təmin edilməsidir.

Layihədə iştirak etmək istəyən gənclər 6 komandaya bölünərək, "Komandanın qurulması" ("Team building"), "Gənclərin iştirakçılığı" və "BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri" mövzularında təlim və seminarlarda iştirak edib. Qusar rayonunda "Sosial sahibkarlıq və biznesin qurulması" mövzusunda keçirilən 5 günlük düşərgədə gənclərə sosial sahibkarlıqla bağlı bilik və bacarıqlarını artırmaq üçün imkanlar yaradılıb. Növbəti mərhələdə onlar mentorların dəstəyi ilə öz biznes layihələrini hazırlayıb münisiflər



heyətinə təqdim edəcək. Qalib elan olunan sosial sahibkarlıq layihələrini reallaşdırmaq üçün gənclərə maliyyə vəsaiti ayrılacaq. Xatırladaq ki, Bakcell 2009-cu ildən etibarən "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstə-

yini göstərir. Bu əməkdaşlıq çərçivəsində Assosiasiyanın himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə həyata keçirilən "Öz biznesinə başla və təkmilləşdir" layihəsi "Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi" nominasiyası üzrə "Milli KSM Mükafatı 2018" mükafatına layiq görülmü.

Təsisçi: Akademik Ziyad SƏMƏDZADƏ Baş redaktor: Aytən SƏMƏDZADƏ	ELMİ-REDAKSİYA ŞURASI: Ziyad Səmədzadə, Ayten Səmədzadə, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakişiyev, Bəyalı Ataşov, Zəhid Məmmədov, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev	Dizayner: Lamiyə NƏBİYEV	Redaksiyanın ünvanı: Əliyar Əliyev küçəsi, 7 Redaksiya: +99412 566 09 60 Faks: +99412 514 14 27 Mühasibatlıq: +99412 566 63 08 Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və şəhərlənmiş, "Azercell" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500
---	---	---	--